



Emin Piri

I

**Əsgər sinəsi axtarır
isimləyə
fevral şaxtasından
üşüyən güllə.**

Elə fevral ayı olardı o əsgərin özünü gülləyə vətən etməsi... "Sağ qalan varmı!" şeirindəndir bu parça. Elə şeirlər kitabımın adı da "Sağ qalan varmı?" idi.

Ağdamda səngər həyatımız davam edirdi. Öten ilən, Vətən Mühəribəsindən fərqli olaraq metr-metr səngər irəli çəkməyin sevincini yaşayırıq. Hər dəfə bir neçə metr irəli səngər çəkmək bize hansısa kəndi azad etməyin sevincini verirdi. Daha irəlidə post qurmaqsa sanki bir rayon, şəhəri azad etməyin ekstazını yaşadırdı. Bu səngərlərin çəkilməsini zamana bələndə, düşmən qarşısında gecələrlə səngər qazmaq sankı iynəyle eşənləmək idi. Bəzən bir neçə metr irəli səngər çəkmək günlərlə də deyil, aylarla zaman alındı. Əlbəttə, bu səngər çəkmələr itkisiz başa gəlmirdi. Nəmirli və Şurabad kəndinin sol cinahi tərəfdə budefə digər bölməyə tapşırılmışdı səngər işi. Gecə vaxtı və snayper güləsi bir gəlinliyi əbədi sahibsiz qoydu. Bir sevən qızın arzularını ölüyə birge apardı. Bəlkə də düşmən silahında üzüyən gülə əsgər sinəsində qızın mağşa yer axtarırdı. Beləcə bu şeirim meydana gəldi.

Həyat bu qədər fanidir, kiminsə sevərək oxuduğu, kiminsə həzz aldığı şeirlərin altında hansısa faciə, ananın göz yaşı və ya qan dayanır.

II

"alo, alo, alo..."

İllərdi gecələr yuxudan təngənəfəs oynardım. Bəzən tər içində, bəzənsə boğulmaq üzrəyən... Bu oyanmalar 2010-cu ilin əvvəlindən 2020-ci ilin sentyabrına kimi davam etdi. Əvvəlki illər hər gecə, sonra həftədə bir, sonra, ayda 1-2 defə yuxularıma haram qatan bir qız idi. Üzünən görədim, heç zaman rastlaşmadığım bir qız. Daha doğrusu, bir qızın səsi. O, heç nə dənişmir, hesabını bilmədiyim sayda "alo, alo,

Bir zamanlar Ağdamda...

alo...". Yuxularıma haram qatan bu "alo"lar idi. Axi, kim idi bu qız, niyə hər gecə yuxularımda "alo" deyərək qışqırır və mənə əzab verir?

Vətən müharibəsi məni bu əzabdan qurtardı. Daha o yuxuları görmürəm, kimsə yuxumda "alo" deyə qışqırır. İndi öz əzabları, öz yaşantıları, bu müharibədə gördüklərim yuxumu qarışdırır. Vətən müharibəsi tekce Qarabağ deyil, məni o qızdan, o səssdən xilas etdi.

2010-cu ilin qış... Ağdam. İşgal olunmuş kəndlərin qarşısı... Səngər həyatımız davam edir. Burada başını səngərdən qaldırmaq ya hansısa snayperin sinəsinə medal taxmaqdır, səngərdən qırğın çıxmaksa, ayaqlarını minalar üstündə unutmaq.

Niyə 2010-cu ilin hadisələrindən indi bəhs edirəm - deyə bilərsiniz. Keçmişdə etdiyim qaralamaşımı maraq Vətən müharibəsi zəfərindən sonra maraq oytadı. Həm də əvvəl bunlara elə də həvəslə deyildim. Çünkü möğləub bir ölkənin səngər həyatından bəhs etməyi ya özümə yaraşdırır, ya da utanırdım. Axi kima neyi sübut edəcəkdim? Utanırdım... Möğləub bir ölkənin zabit kimi xatirələr dərc etməkdən. Eləcə səngər şeirlərimlə ovunurdum. Hə, bu müharibə məni həm şeirlərlə ovunmaqdən, həm də yuxularımdakı qızın səsindən xilas etdi...

Müşahidə postunda duran əsgər anidən qışqırdı; - "Komandir, erməni". Dərhal müşahidə postuna çıxdım. Postda ermənini görmək size nə qədər qəribə gəlsə də, arzuladığın əzizini görməklə müqayissə edə bilərdim. Yox, yox, o ermənini bağrımıza basmaqın deyil, gülləyə tuş etməkçün.

Tr-8-lə müşahidə apardıq. Bir əli cibində, birindəsə telefon qulağına söykəyərək hərəkət edir.

Hərəkət edir deyirəməsə, gövdədən yuxarıyı görürük. Özünü o qədər itirib ki, düşmən valının arxasından çıxdığının fərqində deyil.

Axi, adam kiminlə belə danışib dünyani unudub öz səngərini tərk edə biler? Anasımı, sevgilisimi, bacısımı? Onun özündənrazi, tərkı dünya olaraq harda olmasına unutması adamın ağlına yalnız sevgilisini göti bilir. İnsan onun etdiklərini sevgiliyi ilə danışında edə biler...

Bu qədər danışmağıma baxmayın, bu qədər düşüncə bir an ərzində baş verir. Vuraq? Anı olaraq beynimin içindəki düşüncələr mənə imkan vermir? Bəlkə danışlığı adam anasıdır? Və həmin vurulsə... Ya da sevgilisi? Bu elə on böyük sevgi qətləmi olar. Telefonun qarşısındaki şəxsin o vurulduğu an keçirəcəyi hissələri ağrı gətirmək belə mümkün deyil. Bəs, o əsgərin yerində

biz olsaydıq? Danışdığınıza sevgilimiz, anamızdırsa?

Bəlkə də, bütün bu düşüncələr bir saniyəlik zaman intervalı olmadan ildırım sürətilə beynimin bir guşəsindən keçir. Amma...

Erməni əsgəri ordadırsa, əminəm ki, bizi görə, böyük sevinc hissi ilə vurardı. O burdadır ki, o ona görə vurur ki, bir azərbaycanlıların vurulması onunçün medaldır, məzuniyyətdir, özgürən hissədir, gələcəkdə karyerada yüksəlsidir, məclislərdə özünnü və qohumlarının bu hadisədən genələgenələ danişması, erməni TV-lərində bol bol öz qəhrəmanlığından danişmaqdır.

Vuraq? Snayper başından nişan aldığı bildirir. Vur!..

Səngərdə əsgərlərimiz atışdan sonra "ura!" deyə qışqırır, sevinir, sonra anı boşluq. Rabitə ilə koordinatı verib məruzə edirik.

Atəşkəs dövründə belə atışlar zamanı koordinat məruzə olunur, vurulmanın dəqiq olub-olmadığını gözleyirdik. Bize lazım olan xəbərin təsdiqlənib-təsdiqlənməməsidir. Bir neçə saat gözləyir, bu hadisənin nə ilə sonuclanacağından səbərsizləndirik. Amma nə deyilsə də, atışdan sonra onun necə yerə sərildiyinin gözümüzələ şahidi olduq, axı, - deyirəm özüm-özümə.

Axşama yaxın rabitə ilə xəbər verilir ki, verdiyiniz xəbər təsdiqini tapıb, vurmusunuz. Sevinçlər yenidən artır... Qeyd olunası xəbərdir.

Həmin gecəni aşağıdan görtirdiyim yəbib-içməklə qeyd edirik. Bir növ səngərdə bu xəbərə əsl qonaqlıq verirəm. Ölüm xəbərinə sağlamışlar deməkələ.

Səhv etmirəməsə, Dövlət radiosunun axşam buraxılışıdır. Verilən xəbər sağlamışlarımıza qoşulur. Atəşkəs pozulub, düşmən təxribatının qarşısı alınır, düşmən hərbi qulluqçusu ..." məhv edilib.

(Əlbəttə, istəyən şəxslər bu adı, yeri və s. arxiv materialına əsasən əldə edə bilər. Burada bu məlumatı, adı olduğu kimi vermək həm etik, həm də bəzəi məsələlərə görə doğru olmadığını hallandırılmır).

Səngərin bir köşəsinə çəkilirəm. Kim-sənin məni görməyəcəyi bir küçünə. Özündən asılı olmadan ağlayıram. Bütün gecəni.

Həm sevinmək, həm də ağlamaq. Axi mən kimə ağlayıram belə? Məni ağlaşan kimdir, hansı hissələrdir? Kimə ağlayıram belə? Ölen erməniye, ölen sevgiya, yoxsa nəyə? Bəlkə elə özüme? İcində qopan firinaya cavab tapa bilmirəm...

O gündən sonra yuxularımda kimsə, da-ha doğrusu, bir qız "alo, alo" deyərək qışqırır. Mənsə təngənəfəs, tər içinde oyanır, Belədə gülleyə tuş gəlməmək şans məsəlesi olurdu. Bununçün gecə vaxtları seçirdik. Həmin dövrün texnoloji vasitələri indiki qədər deyildi, amma hər zaman gecə cihazından istifadə etmələri mümkün idi. Necə ki, bəzən istifadə etmişdilər.

mətbəxə keçir, su içir, bəzən ağlayır, bəzənsə siqaret yandırırdı... 2020-ci ilin sentyabrına kimi... Məni kölgə kimi izləyən o qız, o səs qeybə çəkilib. Artıq öz əzabları Görürəm, öz əzabları yuxudan oyadır məni...

...Yenə belə əmr verə, yenə belə edər-dimmi? Mütləq ki, bəli. Yenə öldürürdik, yəni bu ölüm xəbərinə qonaqlıq verərdik, yəni de sehərə kimi ağlayardım...

III

Səngər şəhididə

Tağım komandiri kimi iki kəndin qarşısındakı mövqeləri qorumaq bizim heyətin üzərinə düşür. İki həftədən bir yerdəyismə olur. Gah bu iki kənddən birinin, gah da o birinin qarşısındakı səngərlərde olur. Hər kəndin qarşısında üç post var. Hər tağıma üç post düşürdü. Bir postda bir tağım komandiri ilə bir manqə, digərindən tağım komandırının müavini(gizir) ilə digər manqə, üçüncü postda MAXE-nin başçılığı üçüncü manqə. Bu üç posta postlar başlıcılığı dövründə üç kərə erməni vuruldu. Daha doğrusu təsdiqlənən vurulmuş erməni sayı üç oldu.

Həmişə içimzdə bir qorxu vardı, bunun bir bədəli ne zamansa olacaq...

Təzə torxis olunmuşdum. Bir neçə gün keçmişdi. Çavuşlarımızdan Məmmədova zəng etdim. Dəfələrlə zəng çatmadı. Zabit yoldaşımız Xantomirova zəng etdim, Məmmədov şəhid olub cavabıyla qulağım cingildi...

Bədəl verilmişdi...
Ağdam torpağı bərəkətli və bolsulu idi. Yağışlar vaxtı, qar əriyəndə bütün axıntı səngərə dolurdu. Bəzən səngərdə su dizə çatırırdı.

Beləcə, ne hərəkət etmək olurdu, ne de yemək tominatı düzəməlli. Çörək də belə havallarda palçıq qarşıq olurdu. Bir növ peç üstündə palçıqlı çörəyi yenidən bışirək yeyirdik. Ac vaxtlarımızda restoranda yediyimiz çörəkdən daha dadlı idi o palçıq-çörək.

Hə, onu deyirdim, belə havalar, palçıqlı, yağışlı günlər ermənilər üçün ov vaxtı, qışas günləri olurdu. Çünkü yağışdan sonra səngərlər, üstü, bermalar dağılır. Bizi səngərləri, bermaları yenidən düzəltməyə çalışırırdı.

Belədə gülleyə tuş gəlməmək şans məsəlesi olurdu. Bununçün gecə vaxtları seçirdik. Həmin dövrün texnoloji vasitələri indiki qədər deyildi, amma hər zaman gecə cihazından istifadə etmələri mümkün idi. Necə ki, bəzən istifadə etmişdilər.

Ya da təsadüfi səngər boyu səpələmə atəşə tutmaq.

Çavuş Məmmədov da belə günlərin bərində boğazından vurularaq şəhid oldu.

IV

Ev yixan şərab çənləri

Ağdamda sovet dövründə üzümçülüyün hansı formada inkişaf etdiyini bilirsınız. Mövqelərin qarşısında iki böyük keçmiş çaxır çəni var idi. Hündürlüyü 10metrənən çox olardı. Gedəndə öyrənmişdim ki, adətən o çənlərin üzərində ermənilər snayper yerləşdirir...

Elə snayper atışları da məhz ordan olurdu çox vaxt.

O çaxır çənləri çox evə od salmışdı...

Bəlkə simvolikdir, şərab müharibəsiz də, məlki həyatda da çox evi yuxarı...

V

**Biz qaldırırıq,
onlar vurur**

Üzümlük deyilən ərazi vardı. Səngər irəli çəkməkə həmin üzümlük ərazisində mövqemiz ermənilərin böyük dəyəq məntəqisindən 26 metliyinə çatmışdı. Gecələr orada "pasinka"lardan müşahidə postu qaldırırdı. Səhərsə ermənilər oranı qumbaratandan atəş tuturdı. Belə həllar, belə "hərbi oyunlar" dəfələrlə tekrarlanırdı; Biz gecələr qaldırırdı, onlarsa gündüzlər vururdu...

VI

Ay piri...

Gizirimiz, tağım komandirinin müavini Əmirxanovla hərbi münasibətlərənə əlavə səngər dostluğun da vardi. Mənə qısaca olaraq Piri deyirdi. Ya da uzaqdan çağıranda "ay piri" deyə. Bəzən bir-birimizi bərk çağıranda cəmi bir neçə metrlik məsafədə bizim adları yəqin ki, ara-sıra eşidirdilər qarşı tərəfdə...

Üzümlük dediyim ərazidən keçəndə qarşı tərəfdən eşitdiyim səs tükərimi qızıl-biz-biz etdi. Ay piri, Ay piri; qışkırdılar erməni vəlinin arxasından.

Səngər həyatından sonra Piriyev Emin Emin Piri imzasına əvvildə beləcə. Piri adı gizirimizin mənə müaraciötündən sonra doğmalaşmışdı. Qarşı tərəfindən səsləməsindən sonra "PİRİ" şeirlərinin imzasına əvvildə.